

Diri heyvan(lar) daşımaya görə məsuliyyət haqqında bəyannamə

Mən nömrəli baqaj birkası ilə, qeydiyyatdan keçmiş baqaj kimi qəbul edilən heyvanın(ların) sahibi olaraq, hər bir heyvana münasibətdə aşağıdakıları bəyan edirəm:

- Heyvanın səyahət üçün yararlı olub-olmadığını müəyyən etmək üçün mən məsuliyyət daşıyıram və heyvanı daşınma üçün təqdim edirəm ; və
- Mən heyvanın nəzərdə tutulmuş daşınmasının həyata keçirilməməsi üçün heç bir səbəb görmürəm, məsələn heyvanın özü və ya sərnişinlər üçün hər hansı təhlükə yarada biləcək xəstəliyi və ya aqressiv davranışı yoxdur ; və
- Heyvanların ölkə ərazisinə idxalı və ixracını tənzimləyən bütün tətbiq edilən qanunlara, o cümlədən hökumətin karantin qaydalarına əməl edəcəyəm; və
- Heyvanın daşındığı qəfəsin və ya konteynerin aviaşirkətin bütün normativ tələblərinə və şərtlərinə cavab verdiyinə, o cümlədən, heyvanın durması, yerində dönməsi və məhdudiyətsiz uzanması üçün kifayət qədər yerə malik olduğuna zəmanət verirəm; və
- Mən, ölüm təhlükəsinin artması daxil olmaqla, heyvanların hava ilə nəqlinə xas olan riskləri, həmçinin havanın temperaturu və rütubət səviyyəsi kimi ətraf mühit şəraitinin heyvanın sağlamlığına və rahatlığına əhəmiyyətli təsir göstərə biləcəyini anlayıram və qəbul edirəm; və
- “Azərbaycan Hava Yolları”nın marşrutun istənilən nöqtəsində temperaturun 20 dərəcədən çox olacağı təqdirdə, braxisefal heyvanların (məsələn qısbəyənli cinslər) və ya nəfəs darlığına meyilli olan digər heyvanların daşınmamasını təkidlə tövsiyə etdiyini təsdiq edirəm; və
- Mən heyvanın bütün uçuş ərzində müşayiət və ya nəzarət altında olmayacağını və Aviaşirkətin heyvanların sağlamlığı və rahatlığı üçün riskləri müəyyənləşdirmək və ya baytarlıq xidmətlərinə müraciət etmək imkanına malik olmadığını qəbul edirəm.

Yuxarıda göstərilən müddəaları tam şəkildə dərk edərək, aşağıdakı məqsədlərlə Aviaşirkətə müraciət edirəm:

- 1) Heyvanın(ların) aşağıda nəzərdə tutulan başlanğıc nöqtəsindən təyinat nöqtəsinə daşınması; və
- 2) Daşınma zamanı heyvan(lar) xəstələndiyi halda və ya Aviaşirkətin fikrincə heyvanın(ların) rahatlığı üçün zəruri olduqda mənim hesabıma baytarlıq xidmətinin təşkili və/və ya lazımı yardım göstərilməsi.

Mən aşağıdakılarla bağlı yaranan (birbaşa və ya dolaylı yolla) hər hansı bir ziyan, xərc və ya məsrəfləri ödəməyi öz öhdəmə götürürəm:

- a) yuxarıda göstərilən öhdəliklərimi yerinə yetirə bilmədiyim təqdirdə, o cümlədən yerinə yetirilməmə heyvanın zədələnməsinə və ya ölməsinə səbəb olduqda; və yaxud
- b) heyvan qəfəsindən və ya konteynerdən çıxdıqda, o cümlədən Aviaşirkətə, onun işçi heyətinə və ya hər hansı üçüncü şəxsin əmlakına ziyan vurduqda və ya bədən xəsarəti yetirdikdə.

Mən bəyan edirəm ki, yaranmış hər hansı bir təsadüfi, xüsusi və ya dolaylı ziyana görə, heyvanla və ya onun daşınması ilə bağlı, o cümlədən, digərləri ilə yanaşı emosional gərginlik səbəbindən vurulan ziyana və qeyri-maddi zərəərə görə Aviaşirkət məsuliyyət daşıyır.

Sahibin imzası..... Qeydiyyat agentinin imza (imza).....

Sahibin adı..... Qeydiyyat agentinin adı.....

Uçuş nömrəsi/ tarix /Bilet və Rezervasiya haqqında məlumat.....

Əsli:Aviaşirkət üçün İkinci nüsxə:Sərnişin üçün(Sahibi) Üçüncü nüsxə: Xidmət agentinin üçün